

iki sahil

28 yanvar 2022-ci il

"ŞUŞA İLİ"nin İŞİĞİNDE

8

Qarabağın "Dürri yekta"sı kim idi?



Görkəmli qadın şair-lərimizdən biri olan Xurşidbanu Mehdiqulu xan qızı 6 avqust 1832-ci ilde Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına özənəsi Xurşidbanunun adını vermişdir. Gözel şeirlər yaxan Xurşidbanu sonralar özüne Nətəvan texellüsü götürmüştür. Onun anası Gəncə hakimi Cavad xanın qızı Bədircahan bəyimdir. Ailenin yegane övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsesi olduğu üçün onu sarayda "Dürri yekta" (Tek İnci), el arasında isə "Xan qızı" çağırmışlar.

Balaca Xurşidbanunun ilk tərbiyəcili sarayın təcrübəli daye ve müreibiyələri olmuşdur. Məktəb yaşına çatdıqda isə ev-dövrün tanınmış alimlərindən və kamil sənətkarlarından dərs almışdır. Məşğəle zamanı Xurşidbanu "Quran" ayələrini və dini ehhəkləri əzberleməkə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrde kubər ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, erəb və fars dilləri, onun sərfi-nəhvi telim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vəsitsələ klassik şeirlər qaya-qanunlarını mənimseməmişdir. O, lazımı dərəcədə bılık elde etdiyindən sonra müntəzəm surətdə mütalə ilə məşğul olmuşdur. Şərqiň dahi şairlərinin eله düşən nadir kitabları, qiyametli əlyazmaları Xurşidbanunu klassik ədəbiyyata sıx bağlamışdır.

Nətəvanın dünyagörüşünün, bedii zövqünün formallaşmasından yaxın və uzaq qohumlarının da emayı az olmamışdır. Qasim bəy Zəkir, Mirzə Camal Cavanşir Qarabağı, Mirzə Adigözəl bəy Qarabağı, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, elmi-ədəbi söhbət və mübahisələri, eلهə de ağılli məsləhətləri ilə gənc Xurşidbanuda şeire və sənəte olan şövq və həvəsi qüvvətləndirmişlər. Xan qızının həyatı atasının hakimiyətinin çətin dövrüne düşmüşdür.

Tarixçilərin ehtimalına görə, bu dövrde xarici və daxili vəziyyətin ciddi surətdə gerginleşməsi ilə əlaqədar xan ailələri üzərində nezər gücləndirilmiş, bir çox hüquqları əllerindən alınmışdır. Xurşidbanu Xasay xan Uşmisiyevlə izdivaca məcbur edilmişdir. Çar çınovnikleri çalışırdılar ki, yetkin yaşa çatmış Xan qızı Rusiya çarına yaxın bir şəxslə aile qurşun. Belə bir ehtimal da vardır ki, Vorontsovun şəxsi yavarı Xasay bəy Tiflisde onlara mülki iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşidbanu evlenməyi təklif etmişdir. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gelib toy etmiş və Xurşidbanunu Dağıstan - öz doğma kəndinə, oradan da Tiflisə aparmışdır.

Heyatının çiçək açıldığı bir dövrde Xurşidbanu Tiflisde yaşa-malı olmuşdur. Şəherin sefali yerləri, təbii mənzərələri ona xoş gelse de, burada yaşamağa mecbur olduğu və çox vaxtlar tek qaldığı üçün sixılmış, qəriblik çekmişdir. Nətəvan bu şəhərdə rus, gürçü medəni cəmiyyətlərinə qoşulmuş, özü de milli enənesi, kubarlara məxsus davranışları və üç dilde sərbəst danışması ilə cəmiyyətdə maraq oynamışdır. Bir sıra vilayət və şəhərlərə saya-hətə çıxmışı Xurşidbanunun təfəkkür dairəsinin genişlənmesi, dənyagörüşünü artmasına tekan vermişdir. Vladiqafqaza, Dağıstan, Şirvana, Bakıya, Genceyə və Naxçıvana sefəri zamanı o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyahalarla görüşmüştür.

1855-ci ilde Xurşidbanunun oğlu, 1856-ci ilde qızı dünyaya gelmişdir. Oğlunun adını Mehdiqulu, qızının adını isə Xanbika qoymuşdular. 1858-ci ilde Qafqaza səyahət edən fransız yazıçı-sı və seyyahı Aleksandr Duma (ata) Xan qızı ailəsinin qonağı olmuş, sefərindən qayğıdan sonra əsərlərində bu görüş barədə məlumat vermiş, Nətəvanı Qarabağın şahzadəsi adlandırmışdır.

Xurşidbanu Nətəvan parlaq istədə və qabaqcıl ideallara malik şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ic-timai heyatında derin izlər qoymuşdur. Bu fenomenin meydana gelmesinin bir neçə asas səbəbi vardır. Bunlardan biri şairenin soyköküdür. Yeni Nətəvanada Qarabağda iki böyük nəslin - Cavanşirlerin və Ziyadoğlu Qacarların qanı vardır. Adlarını çəkdiyimiz bu iki böyük və şərəflü nəslin her biri dünyaya bir sıra şair getirmişdir. Məsələn, Cavanşir neslinən Əbülfət xan Tutinin, Qasim bəy Zəkirin, Ziyadoğlu Qacar neslinən de bir sıra şairlerin adlarını çəkmək olar. Maraqlıdır ki, şair Ziyadı Qarabağı və Musahib Gencevə vaxtile Qarabağ bəylerbəyi olmuşdur.

Nətəvan yaradıcılığının böyük tədqiqatçısı Beyler Məmmədov "Nətəvanın şair qohumları" kitabında (Bakı, 1989) bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar neslindən çıxan şairlərdən başqa kitablarında da söz açılır. Mehmed Füzuli adına Respublika Əlyazmalar İnstitutunun Fondunda Müsa-hib Gencevinin şair divan saxlanıları və bu eserin üzərində insitutun əməkdaşları elmi tədqiqatlar aparırlar.

Xurşidbanu Nətəvan zəmanesinin görkəmli şəxsiyyətlərindən olmuş, tekce Azərbaycanda deyil, bütün Cənubi Qafqazda xeylərhələti və mesenatlı ilə tanınmışdır. O, hemişə kasıblara əl tutmuş, Şuşaya su kəməri çəkmişdir.

Heyat yoldaşı Xasay xanın vaxtsız vəfatından sonra Nətəvan ikinci defə 1869-cu ilde relyet işçisindən çıxmış Seyid Hüseyn adlı bir şəxsiyyətə əre getmişdir. Onun bu seçimi yerli bəy və mülkedərlər qızəbləndirmişdir. Onlar Nətəvanın alle üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olmuşlar. Şaire ömrü boyu qinaq və töhmətlərden yaxa qurtara bilmemişdir.

Şəxsi münasibətlərin, dövrənən haqsızlığı, zalimlərin sitəmi şaireni vaxtsız qoçaltmış, onu heyat işçinə həsər qoymuşdur. Ağlamaqdən gözlerinin nuru getmiş, bedəni taqetdən düşmüşdür. Xurşidbanu Nətəvan 1897-ci il oktyabrın 1-de vəfat etmişdir və Ağdamın "Imaret" qəbiristanlığında dəfn olunmuşdur.

Ağdam rayonu işğaldən azad olundan sonra məlum olmuşdur ki, ermənilər terefindən Nətəvanın məqberəsi dağıdılmış, qəbiri qazılıraq sümükləri çıxarılib aparılmışdır. Bu haqqda məşhur fransız fotojurnalisti Rza Diqqəti məlumat da dərc etmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi de bu faktı təsdiqmişdir. Şuşa azad ediləndən sonra Nətəvanın ermənilər terefindən gülələnmiş büstü bərpa olunaraq yenidən Şuşadakı yerində ucaldılmışdır.

Bakıda onun adına küçə, klub, kitabxana və məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və muzeylərimizdə saxlanılır.

Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur.

2016-ci il fevralın 18-de Heydər Əliyev Fonduñun dəstəyi ilə Belçika Krallığının Vaterloo şəhərində Xurşidbanu Nətəvanın abidəsinin açılış mərasimi keçirilmişdir. Bu yaxınlarda isə İtaliyada Nətəvanın şərefinə üzərində onun illüstrativ şəkli olan nəfis parçadan yaylıq istehsalına başlanılmışdır. Mesenat xan qızı, görkəmli şairəmiz Xurşidbanu Nətəvanın eñiz xatirəsi qəlbimizdə hemişə yaşayacaqdır.

**Vall İlyasov,
"iki sahil"**